


MƏSAFƏDƏN ZONDLAMA ДИСТАНЦИОННОЕ ЗОНДИРОВАНИЕ

Y.C.Süleymanova, N.M.Müseyibli, X.S.Talibova
(MAKA-nın Kosmik Cihazçırmama Məxsusi Konstruktur Bürosu)

KOSMİK MƏLUMATLAR ƏSASINDA KƏND TƏSƏRRÜFATI BITKİLƏRİNİN MƏHSULDARLIĞININ PROQNOZLAŞDIRILMASI MƏSƏLƏLƏRİNDƏ TƏKMİLLƏŞDİRİLMİŞ VEGETASIYA İNDEKLƏRİ

Giriş. Hazırkı dövrümüzdə aqrosənaye ilə bağlı problemlərin həlli üçün ən səmərəli vasitə ekin sahələrinin vəziyyətini qiymətləndirmək və məhsuldarlığı proqnozlaşdırmaq üçün kənd təsərrüfatı torpaqlarının peyk monitorinqini təmin edən rəqəmsal texnologiyalar hesab edilir. Yerin məsafləndən zondlanması (YMZ) üzrə müasir texnologiyalar kənd təsərrüfatı torpaqlarının və bitki örtüyünün vəziyyətinin real mənzərəsini əks etdirən dəqiq məlumatlar verir ki, bu da bitkilərin becərilməsində maksimum iqtisadi effekt əldə etməyə imkan yaradır. Məsafləndən zondlama (MZ) metodları, yerüstü ölçmələrdən əldə edilən məlumatlar və peyk təsvirləri əsasında hesablanmış təkmilləşdirilmiş vegetasiya indeksləri kənd təsərrüfatı bitkilərinin öyrənilməsində və məhsuldarlığın proqnozlaşdırılmasında yeni perspektivlərə yol açır. Bu baxımdan peyk və yerüstü aqrometeoroloji müşahidələrin integrasiyası əsasında kənd təsərrüfatı bitkilərinin vəziyyətinin və məhsuldarlığının qiymətləndirilməsinə həsr olunmuş tədqiqat işi son dərəcə aktuallığı ilə fərqlənir.

Məhsuldarlığın proqnozlaşdırılması metodunun mahiyyəti. Əvvəlki tədqiqatlarında da kənd təsərrüfatı (k/t) bitkilərinin məhsuldarlığının proqnozlaşdırılması məqsədilə vegetasiya dövrünün müxtəlif fazalarında fitometrik parametrlərin spektrofotometrik ölçmələr əsasında tayini metodlarına təsəffimizdən baxılmışdır [1,2,3]. "MODIS" kosmik təsvirləri əsasında bugda əkinin sahəsinin məhsuldarlığının qiymətləndirilməsinin prosedur mərhələləri şəkil 1-də təqdim olunmuşdur [4].



Şəkil 1. Buğdanın məhsuldarlığının hesablanması prosedur mərhələləri

Burada Normallaşdırılmış Diferensial Vegetasiya İndeksi (NDVİ) bitkilərin vəziyyətini müəyyənləşdirən əsas parametr kimi qəbul edilmişdir. Həmin metodun məhiyyəti ondan ibarətdir ki, payızlı bugdanın böyüməsi cürcəmə mərhələsindən sonra daha sürətli olur, NDVİ-nin qiymətləri sünbülləmə mərhələsindən əvvəl daha sürətli artımı göstərir. Bundan sonra NDVİ tədricən azalır, lakin biokütlə artmağa davam edir və yerüstü biokütlə ilə və NDVİ arasındakı xətti əlaqə əhəmiyyət daşıır. Bununla da yerüstü biokütlənin qiymətləndirilməsi bitkinin məhsuldarlığının proqnozlaşdırılması üçün kifayət etmir, ancaq bugdanın dənə dolması mərhələsində məhsul indeksinin (Mİ) hesablanması daha səmərəli nəticələr verir [4].

Bitkinin son mərhələdə məhsuldarlığını təyin edən Mİ-yə bir çox amillər təsir edir. Onların sırasında su stresini və temperatur təraddüdlərini, cürcəmə mərhələsindən yetişkənliyə qədərki dövr ərzində meydana çıxan digər məhdudlaşdırıcı amilləri göstərmək olar. Su stresi baş verdikdə, bu faktor tez-tez yarpaqların saralmasına, solmasına səbəb olur və prosesə müvafiq olaraq NDVİ azalır. Taxılın dənə dolması dövründə fotosintetik aktiv radiasiyanın (FAPAR) biokütləyə töhfəsi azalır. Bunun əksinə olaraq NDVİ indeksi su stresini müəyyənləşdirməklə bitkidəki dəyişikliyin və nəticədə məhsuldarlığın azalmasının göstəricisi ola bilər [4].

Qeyd edilən xüsusiyyətlər nəzərə alınmaqla taxılın dənə dolması dövründə NDVİ qiymətləri əsasında yerüstü biokütlə və yekun məhsul indeksi hesablanıb. Həmin mənbədə qidalandırıcı maddələrin bitkiyə ötürülməsinin səmərəliyini azaldan ətraf mühit amillərinin maksimal məhsul indeksinə ($Mİ_{MAX}$) təsir etdiyini əsas götürərək yekun məhsul indeksi aşağıdakı kimi ifadə edilmişdir [4]:

$$\bar{M} = \bar{M}_{MAX} - \bar{M}_R \left(1 - \frac{\sum NDVI_{SY}}{\sum NDVI_{CS}} \right). \quad (1)$$

Burada \bar{M}_{NDVI} – faktiki yekun məhsul indeksi, \bar{M}_{MAX} – maksimal Mİ; \bar{M}_R – məhsul indeksinin dəyişmə intervalı, $\sum NDVI_{SY}$ – sünbülləmə mərhələsindən yetkinlik mərhələsinə qədər NDVİ-nin qiymətlərinin cəmi, $\sum NDVI_{CS}$ isə cürcəmə mərhələsindən sünbülləmə mərhələsinə qədər NDVİ-nin qiymətlərinin cəmidir.

Hesablanmış yerüstü biokütlə (YB) və \bar{M}_{NDVI} - dən istifadə edərək son bugda məhsuldarlığı (BM) aşağıdakı kimi hesablanır [4]:

$$BM = YB \times \bar{M}_{NDVI}. \quad (2)$$

Təqdim olunan asılılığın eksperimental aprobasiyası Şəki rayonunun taxıl əkinin sahəsi üçün əldə edilmiş spektrometrik arxiv verilənləri əsasında həyata keçirilmişdir. Spektrometrik ölçmələr cürcəmə dövründən tam yetişkənlik dövrünə qədər olan müddəti şəhət etmiş və alınmış nəticələrə görə NDVİ göstəriciləri aşağıdakı kimi olmuşdur:

$$Mİ_{MAX} = 0,48; \sum NDVI_{SY} = 1,38; \sum NDVI_{CS} = 2,97.$$

Məhsul indeksinin dəyişmə intervalı bütün ölçmələr üçün hesablanmış və $\bar{M}_R = 0,33$ kimi alınmışdır. Göstərilənlər nəzərə alınmaqla (1) dəsturuna əsasən nəticə aşağıdakı kimi olmuşdur:

$$\bar{M}_{NDVI} = 0,48 - 0,33 \left(1 - \frac{1,38}{2,97} \right) = 0,48 - 0,33 \times 0,54 = 0,48 - 0,18 = 0,30.$$

Bələliklə, baxılan sahə üzrə buğdanın məhsuldarlıq göstəriciləri yaşıl bitki kütləsinin verilmiş qiymətlərində (2) düsturuna görə aşağıdakı kimi proqnozlaşdırılmışdır (cədvəl 1).

Cədvəl 1. Yaşıl bitki kütləsinin verilmiş qiymətlərində buğdanın məhsuldarlığının proqnoz göstəriciləri

Yaşıl bitki kütləsi, T/ha	12	14	11	15	9	8	6
Proqnozlaşdırılan məhsul, T/ha	3,6	4,2	3,3	4,5	2,7	2,4	1,8

Alınmış nəticələr ancaq lokal əraziləri əhatə etdiyindən, müxtəlif vegetasiya indekslərində istifadə etməklə kosmik təsvirlər əsasında proqnoz göstəricilərinin hesablanması zərurəti qarşıya çıxmışdır. Bu məqsədlə tədqiqat ərazisi kimi Şəki rayonunun Aşağı Göynük kəndi götürülmüş, ilk növbədə kosmik təsvir əsasında tədqiqat sahəsinin konturları müəyyənləşdirilmişdir (şək. 2).



Şək.2. Tədqiqat ərazisinin (Aşağı Göynük kəndinin) kosmik təsvirdə konturları

Tədqiqat ərazisinin fiziki-coğrafi xüsusiyyətləri. Məlum olduğu kimi Azərbaycanda bütün taxıl bitkiləri əkinləri sırasında ilk yeri daimi payızlıq buğda tutur. Şəki rayonu üçün payızlıq buğdanın inkişaf mərhələlərinin (fazalarının) başlanması cədvəl 2-də göstərilmişdir [5].


Cədvəl 2. Şəki rayonu üçün payızlıq buğdanın inkişaf fazaları

Rayon	Səpən	Cürcəmə	Boruatma	Sünbülləmə	Mum yetişmə	Tam yetişmə	Hündürlük, mm-lə
Şəki	19.X	11.XI	14.IV	14.V	16.VI	24.VI	639

Aşağı Göynük kəndi Şəki rayonunun eyniadlı inzibati ərazi vahidinə aid olmaqla Çəparx çayının hər iki sahilində, Alazan-Həftəran vadisində yerləşir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Göynük (indiki Baş Göynük) kəndindən çıxmış ailələrin burada

məskunlaşması nəticəsində yaranmışdır və mənası “Aşağıda olan Göynük kəndi” deməkdir. Aşağı Göynük kəndi rayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki-Zaqatala şosse yolundan 2 km aralıda yerləşir, yayı rütubətli keçən mülayim-isti iqlimo malikdir. Kəndin içərisindən Çəparx çayı keçir və əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

NDVI və digər təkmilləşmiş vegetasiya indeksləri vasitəsilə kənd təsərrüfatı bitkilərinin təsnifikasi. Payızlıq buğdanın inkişaf dövründə maksimum yarpaq indeksi boruatma mərhələsində müşahidə olunur ki, bu da NDVI indeksinin göstəricilərinin maksimum olduğu dövr ilə üst-üstə düşür. NDVI indeksinin maksimum göstəriciləri əsasən aprelin sonlarında mayın ikinci həftəsinə qədər müşahidə olunur. Göstəriciləri maksimum olan indeksi (1), (2) düsturları əsasında hesablamla buğdanın məhsuldarlığını proqnozlaşdırmaq mümkündür. İlk növbədə Zadoks şkalası üzrə buğda bitkisi inkişaf fazalarına bölünmüştür (şək. 3) [6,7].



Şək.3. Zadoks şkalası üzrə buğdanın inkişaf fazaları

Sonra Sentinel-2 peyk məlumatları əsasında seçilmiş test ərazisinin NDVI xəritəsi yaradılmışdır (şək.4; şək.5). Pek təsviri 2021-ci ilin may ayına təsadüf etdiyindən, bitkilərin yaşıllıq əlaməti təsnifat aparmağa imkan vermişdir. Daha sonra isə EOSDA (Yerin Müşahidə Sistemlərinin Data Analitikası) program təminatı əsasında Aşağı Göynük kəndi ərazisindəki payızlıq buğda əkinin sahəsinin təsnifikasi aparılmışdır.




Şək.4. Sentinel-2 Yerin müşahidə peykindən alınan Şəki rayonunun Aşağı Göynük kəndinin kənd təsərrüfatı xəritəsi (21 may 2021-ci il)



Şək.5. Sentinel-2 Yerin müşahidə peykindən alınan Şəki rayonunun Aşağı Göynük kəndinin NDVİ xəritəsi (21 may, 2021-ci il)

Həmin təsnifatda vegetasiya dövrü üçün bitkilərin temperaturundan və nəmliyindən asılı olaraq NDVİ-nin dəyişmə tendensiyası əyani təqdim edilmişdir (şək.6).



Şək.6. EOSDA (Yerin Müşahidəsi Sistemlərinin Data Analitikası) program təminatı əsasında Şəki rayonu Aşağı Göynük kəndi ərazisindəki payızlıq buğda əkin sahəsinin (sünbülləmə dövründə) kosmik təsvirinin NDVİ indeksi əsasında təsnifikasi

EOSDA program təminatı bazasında aparılmış hesablamalar sünbülləmə dövrü üçün çılpaq torpaqları, orta, yaxşı və çox yaxşı inkişaf etmiş əkin sahələrini ayırmayaq, onların sahələrini hesablamayaq və faizlərlə ifadə etməyə imkan vermişdir (cədvəl 3). Optik six bitki örtüyü üçün NDVİ-nin qiyməti 0,90-0,95 intervalında dəyişmişdir ki, bunların da sahəsi 0,04 ha olmuşdur. Ən geniş sahə 18,53 ha (64 %) olmuşdur ki, bu da NDVİ = 0,80-0,85 intervalına uyğun gəlmışdır. Demək olar ki, tam çılpaq torpaq sahələrinə təsadüf edilməmiş, burada NDVİ-nin qiymətləri 0,10-0,20 intervalında dəyişmişdir.

Cədvəl 3. EOSDA program təminatı əsasında Aşağı Göynük kəndi ərazisindəki payızlıq buğda əkin sahəsinin NDVİ indeksinə təsnifikasi və sahə göstəriciləri (ha və faizlə)

		NDVİ	Sahə göstəricisi, ha ilə	Sahələr, faizlərlə
1	0,95-1,00	Six bitki örtüyü	0	0
2	0,90-0,95	Six bitki örtüyü	0,04	0
3	0,85-0,90	Six bitki örtüyü	3,23	11
4	0,80-0,85	Six bitki örtüyü	18,53	64
3	0,75-0,80	Six bitki örtüyü	4,38	15
4	0,70-0,75	Six bitki örtüyü	0,56	2
5	0,65-0,70	Six bitki örtüyü	0,21	1
6	0,60-0,65	Six bitki örtüyü	0,2	1
7	0,55-0,60	Orta bitki örtüyü	0,11	0
8	0,50-0,55	Orta bitki örtüyü	0,13	0
9	0,45-0,50	Orta bitki örtüyü	0,2	1
10	0,40-0,45	Orta bitki örtüyü	0,24	1
11	0,35-0,40	Seyrək bitki örtüyü	0,13	0
12	0,30-0,35	Seyrək bitki örtüyü	0,1	0
13	0,25-0,30	Seyrək bitki örtüyü	0,14	0
14	0,20-0,25	Seyrək bitki örtüyü	0,18	1
15	0,15-0,20	Çılpaq torpaq	0,29	1
16	0,10-0,15	Çılpaq torpaq	0,25	1
17	0,05-0,10	Çılpaq torpaq	0	0
18	-1,00-0,05	Çılpaq torpaq	0	0

Bununla da aşkar görünür ki, NDVİ bitkinin günəş radiasiyanını əks etdirmə və udma qabiliyyətinə görə hesablanan vegetativ indeks kimi vaxtında problemi aradan qaldırmaq, bitkinin inkişafının müxtəlif mərhələlərində əkinin problemləri sahələrini müəyyən etməyə imkan verir. Çox aşağı NDVİ göstəricisi olan ərazilər zərərvericilər və ya bitki xəstəlikləri ilə bağlı sahələrə aid edilə bilər və qeyri-adı dərəcədə yüksək NDVİ-si olan ərazilər alaç otlarının yayıldığından xəbər verə bilər. Eyni zamanda NDVİ-nin ən yüksək qiymətləri bitkilərin məhsuldarlığının yaxşı göstəricisi kimi qəbul edilir. Bunları fərqləndirmək üçün isə bitkilərin vegetativ inkişaf dövrü nəzərə alınmalıdır, yaxud digər vegetasiya indeksləri vəsitsilə hesablamalar aparılmalıdır. Bu məqsədlə 2021-ci ilin may ayı üçün əldə edilmiş kosmik təsvir əsasında EOSDA program təminatı vəsitsilə NDRE və MSAVI indeksləri hesablanmış, Aşağı Göynük kəndinin taxıl əkinini sahələrinin təsnifikasi aparılmışdır (şək.7).

NDRE (Normalized Difference RedEdge) mövsümün ortasında və sonunda bitki yarpaqlarında azot konsentrasiyasını qiymətləndirmək üçün istifadə olunan bitki örtüyünün fotosintez fəaliyyətinin göstəricisidir. Göstərici korlanmış və qocalmış bitki örtüyünü aşkar etməyə imkan verir və bitki xəstəliklərini müəyyən etmək üçün istifadə olunur. NDRE, həmçinin məhsul yığımının vaxtını optimallaşdırmağa imkan verir [7,8,9].


MSAVİ (Modified Soil-adjusted Vegetation Index) çox miqdarda boş torpaq olduqda, vegetasiya prosesinin erkən mərhələlərdə bitki örtüyünün mövcudluğunu

müəyyən etməyə imkan verən vegetasiya indeksidir. İndeksə əsasən məhsulun böyüüməsinin ilkin mərhələlərində diferensial gübə tətbiqi üçün xəritələr qurmaq mümkündür [8,9].



Şək.7. EOSDA (Yerin Müşahidəsi Sistemlərinin Data Analitikası) program təminatı əsasında Şəki rayonu Aşağı Göynük kəndi ərazisində yerləşən payızlıq buğda əkin sahəsinin (sünbülləmə dövründə) kosmik təsvirinin NDRE və MSAVI indeksləri əsasında təsnifatı

Bununla yanaşı məhsuldarlığın proqnozlaşdırılmasında bitkilərin inkişaf prosesini xarakterizə edən digər amillərin, o cümlədən xlorofilin miqdarının müəyyənləşdirilməsi və su stresinin təyini üçün EOSDA program mühitində payızlıq buğda əkinin sahəsinin RECI və NDMI indekslərinə görə təsnifat aparılmışdır (şək.8).




Şək.8. EOSDA (Yerin Müşahidəsi Sistemlərinin Data Analitikası) program təminatı əsasında Şəki rayonu Aşağı Göynük kəndi ərazisində yerləşən payızlıq buğda əkin sahəsinin (sünbülləmə dövründə) kosmik təsvirinin RECI və NDMI göstəriciləri əsasında təsnifatı

ReCI (Red-edge Chlorophyll Index) yarpaqlardakı xlorofilin tərkibinə həssas olan vegetativ səthin fotosintetik aktivliyinin göstəricisidir. Xlorofilin səviyyəsi məhsuldakı azotun səviyyəsi ilə bilavasitə əlaqəli olduğundan, indeks yarpaqların saralmış və ya solğun sahələrini müəyyən etməyə imkan verməklə əlavə gübə tətbiqi üçün xəbərdarlıq edir.

NDMI (Normalized Difference Moisture Index-Normallaşdırılmış Diferensial Nömlük İndeksi) məhsulun su gərginliyi səviyyəsini təsvir edir və yaxın infraqırmızı və SWIR spektrlərində simmə şüalanmanın fərqini və cəmi arasındakı nisbət kimi hesablanır. NDMI-nin mütləq qiyməti təsərrüfat sahələrində və ya tarlada su stresinin yaşandığı sahələri dərhal tanımağa imkan verir. NDMI-ni şərh etmək asandır, onun qiymətləri -1 ilə 1 arasında dəyişir və hər bir qiymət məhsuldan asılı olmayaraq fərqli aqrotexniki vəziyyətə uyğun gəlir [6,10].

NDVI xəritəsinin yaradılması və bitkilərin təsnifat göstəriciləri. Tədqiqat ərazisində poliqon üzrə sərhədlərin müəyyənləşdirilməsi üçün EARTHDATA yerin müşahidə sisteminin program təminatından istifadə edilmişdir [10]. Bununla da həmin program vasitəsi 2020-2022-ci illər üzrə sərhəd dəyişkənliliyini müəyyənləşdirməyə imkan vermiş, alınmış nəticələr elektron kartoqrafiq təqdim olunmuşdur. Daha sonra həmin müşahidə sistemindən əldə olunmuş təsvir əsasında QGIS program təminatı vasitəsilə NDVI xəritəsinin qurulması məsələsinə baxılmışdır. Təklif olunan metodlar Şəki rayonunun Aşağı Göynük kəndinin kosmik təsvirləri əsasında nümayiş olunmuş, alınmış nəticələr elektron kartoqrafiq təqdim edilmişdir (şək.9).



Şək.9. EARTHDATA yerin məsafədən müşahidə sistemindən əldə edilmiş təsvir əsasında QGIS program təminatında emal olunmuş NDVI xəritəsi və onun təsnifat göstəriciləri

QGIS coğrafi məlumat sistemi kimi fəaliyyət göstərdiyindən, istifadəçilər qrafik xəritələrini tərtib etmək, məkan məlumatlarının təhlilini aparmaq və redaksiə etmək imkanına malik olurlar. QGIS rast, vektor məlumatlarını dəstəkləyir və belə məlumatlar nöqtə, xətt və ya çoxbucaqlılar kimi saxlanılır. Bununla yanaşı QGIS program təminatında təkmilləşdirilmiş vegetasiya indekslərini hesablaşdırmaq mümkündür.

Verilən 14 aprel 2021-ci il tarixli kosmik təsvir NDVI indeksinin maksimumuna uyğun olaraq QGIS program təminatında emal olunmuş və təsnifat göstəriciləri 4 müxtəlif rəng çalarında təqdim edilmişdir.

Bununla da seçilmiş test ərazisinin kosmik təsvirləri üzrə müxtəlif vegetasiya indekslərindən istifadə etməklə məhsuldarlığın proqnozlaşdırılması üçün müxtəlif metodlar təklif edilmişdir. Həmin metodlar vegetativ inkişaf dövründə ölçmələrin aparılmasını tələb etməklə onun vəziyyətinə təsir edən digər amilləri də nəzərə almağa imkan verir.

Ədəbiyyat siyahısı

1. Şirinzadə A.Ə., Süleymanova Y.C. Spektrometrik ölçmələr əsasında bitki obyektlərinin məhsuldarlığının mövsumi dinamikasının qiymətləndirilməsi // AMAKA-nın Xəbərləri, 2009, № 2 (12), s. 17-21.
2. Сулейманова Е.Дж. Вопросы использования вегетационных индексов для дистанционного зондирования состояния почвы / Международный научный журнал "Альтернативная энергетика и экология". М.: 3/2013, II, с. 78-80.
3. Süleymanova Y.C., Babayeva G.R. və b. Kosmik təsvirlər əsasında Quba-Xaçmaz regionunun landsaft elementlərinin geoinformasion modeləşdirilməsi // AMAKA-nın Xəbərləri, 2017, № 2 (20), s. 32-39.
4. Hongwei Zhang, Huailiang Chena, Guanhui Zhoub. The model of wheat yield forecast based on modis-ndvi - a case study of xinxiang. 2012.
5. <http://www.sheki-ih.gov.az/az/news/1536.html>
6. <https://eos.com/products/crop-monitoring/>
7. Astrid Vannoppen, Anne Gobin. Estimating Wheat Yields from NDVI and Meteorological Data 2021
8. https://az.wikipedia.org/wiki/A%C5%9Fa%C4%9F%C4%B1_G%C3%B6yn%C3%BC
9. <https://az.wikipedia.org/wiki/Bu%C4%9Fda>
10. <https://apps.sentinel-hub.com/eo/browser/?zoom=10&lat=41.9&lng=12.5&themId=DEFAULTTHEME&toTime=2022-11-22T08%3A03%3A21.666Z>

Е.Дж.Сулейманова, Н.М.Мусейибли, Х.С.Талыбова

Усовершенствованные вегетационные индексы в задачах прогнозирования урожайности сельскохозяйственных культур на основе космических данных

Резюме

Рассмотрены задачи прогнозирования урожайности зерновых культур по значениям разновременных измерений вегетационного периода. Предложенные методы, базирующиеся на различных вегетационных индексах, продемонстрированы на примере космического изображения Шекинского района и полученные результаты представлены в виде электронных карт.

E.J.Suleymanova, N.M.Museyibli, X.S.Talibova

Advanced vegetation indices for agricultural crop yield prediction based on spatial data

Abstract

The problems of predicting the yield of grain crops by the values of multi-temporal measurements of the growing season are considered. The suggested methods based on various vegetation indices are demonstrated on the example of a satellite image of the Sheki region and the results obtained are presented in the form of electronic maps.